

atb

ödənış kartları üzrə tariflər cədvəli*

* Mart 2021-ci il tarixindək buraxılmış kartlar üzrə



Ödəniş kartları üzrə tariflər cədvəli

Debet kartlarına görə sığorta depozit məbləğinin aşağı həddi	0 AZN
Kart müştəridən asılı olmayan səbəblərə görə yararsız hala düşdükdə*	0 AZN
Kart itirildikdə və yararsız hala düşdükdə	dəyərinin 100% həcmi
Kartların təcili buraxılışı üçün əlavə ödəniş (1 iş günü ərzində)	10 AZN
Kartın balansının MilliÖn / E-manat vasitəsilə artırılması	Ay ərzində 3,000 AZN/USD/EUR-dək 0%, 3,000 AZN/USD/EUR-dan yuxarı 0.5% (min. 0.10 AZN/USD/EUR)

* Kart müştəridən asılı olmayan səbəblərdən yararsız hala düşdükdə, müştəridən yararsız kartı təhvil almaq şərti ilə yeni kart verilir. Yeni kartın istifadəsi müddəti ilə köhnə kartın istifadə müddəti eyni olur.

Qeyd:

- ATM-lərdən aylıq nağdlaşdırma: maks. 10,000 AZN və ya onun xarici valyuta ekvivalenti
- Onlayn əməliyyatlar üzrə aylıq limit: 100,000 AZN və ya onun xarici valyuta ekvivalenti

Xidmətlər üzrə tariflər

Konvertasiya (nağdsız mübadilə) haqqı - Bankın ödəniş kartları vasitəsi ilə aparılan bütün əməliyyatlar üçün müəyyən edilən məzənnə əsasında	0%	
"SMS-Xəbərdarlıq" xidməti	0 AZN	
"PIN Change" xidməti	0 AZN	
Bankın debet və əmək haqqı kartları üzrə banka məxsus olan kartlar arasında Mobil Bankçılıq, ATM və Bankın internet səhifəsi vasitəsilə Kart transfer (Card to card) xidməti	0%	
Kartlar vasitəsilə "MobilBank" xidməti	0%	
Kartın statusunun dəyişdirilməsi (bağlanması, aktivləşdirilməsi) və bloklanmış kartın açılması	0%	
Səhv daxil edilmiş PIN kodun blokdan çıxarılması	0%	
Erase Pin	2 AZN	
"Card to Card" xidməti (köçürmə)	0.15% (min. 0.60 AZN/USD/EUR)	
"Card to Card" xidməti (əmək haqqı və depozit kartlarına vəsait daxil olduqda)	1% (min. 0.80 AZN/USD/EUR)	
"Pos Credit", "Cash to Card" və "Cash to Any Card" xidmətləri (əmək haqqı və deposit kartlarına vəsait daxil edildiyi halda)	1% (min. 0.80 AZN/USD/EUR)	
Nağdsız "Unique" tipli əməliyyatlara görə haqq (ölkə daxili)	1.50 % (min. 1 AZN/USD/EUR)	
Nağdsız "Unique" tipli əməliyyatlara görə haqq (ölkə xarici)	1.50 % (min. 6 AZN/USD/EUR)	
Ödənişlərə əsassız etiraza dair xidmətə görə komissiyon haqqı	məbləğin 0.1% (minimum 10 AZN -maksimum 50 AZN)	
Kart itirildikdə beynəlxalq "stop-list" siyahısına əlavə etmək	20 AZN	
Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (respublikadan xaricə)*	60 AZN	
Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (respublikanın digər regionlarına)*	20 AZN	
Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (Bakı şəhəri üzrə)*	10 AZN	
"Card to Card" əməliyyatları	Ödəniş kartları vasitəsilə açılan kredit xətti üzrə:	
	Güzəşt müddəti olan	
	35 gün	65 gün
	2% (min.1 AZN/USD/ EUR)	4% (min.2 AZN/USD/ EUR)
Quasi-Cash (köçürmə, kredit ödənişləri, mərc oyunları və s.) əməliyyatları	4% (min.1 AZN/USD/ EUR)	4% (min.1 AZN/USD/ EUR)

* Kart və PIN zərflər ayrı-ayrılıqda göndərilir

Qeyd:

Kart üzrə aparılmış əməliyyatlara dair maliyyə silinməsinin Bankın ödəniş kartları vasitəsilə aparılan bütün əməliyyatlar üçün müəyyən edilən məzənnə əsasında hesablaşmalar aparılır



Nağd vəsaitin alınmasına görə komisyon haqqı	Milli valyutada olan debit kartları*	Depozit kartları
"Azər-Türk Bank" ASC-nin ATM-lərində aparılan əməliyyatlara görə	0%	0%
"Azər-Türk Bank" ASC-nin POS terminallarda aparılan əməliyyatlara görə	0%	0%
Azərbaycan ərazisində digər bankların ATM və POS-terminallarında aparılan əməliyyatlara görə	ay ərzində 500 AZN- dək 0% 500 AZN-dən yuxarı hissəsinə 1%	1% (min. 2 AZN/ USD/EUR)
Azərbaycandan xaricdə yerləşən ATM-lərdə aparılan əməliyyatlara görə	1.5% (min. 3.50 AZN)	1.5% (min. 3.50 AZN/ USD/EUR)
Azərbaycandan xaricdə yerləşən POS-terminallarında aparılan "Cash advance" əməliyyatlarına görə	1.5% (min. 6 AZN)	1.5% (min. 6 AZN/ USD/EUR)

Nağd vəsaitin alınmasına görə komisyon haqqı	35 günədək güzəşt müddətli fərdi kredit kartları**	65 günədək güzəşt müddətli fərdi kredit kartları**	Digər
"Azər-Türk Bank" ASC-nin ATM-lərində aparılan əməliyyatlara görə	2% (min. 1 AZN/ SD/EUR)	4% (min. 2 AZN/ SD/EUR)	1% (min. 0.50 AZN/ USD/EUR)
"Azər-Türk Bank" ASC-nin POS terminallarda aparılan əməliyyatlara görə	2% (min. 1 AZN/USD/EUR)	4% (min. 2 AZN/USD/EUR)	1% (min. 1 AZN/USD/EUR)
Azərbaycan ərazisində digər bankların ATM və POS-terminallarında aparılan əməliyyatlara görə	2% (min. 1 AZN/ USD/EUR)	4% (min. 2 AZN/USD/EUR)	1% (min. 2 AZN/ USD/EUR)
Azərbaycandan xaricdə yerləşən ATM-lərdə aparılan əməliyyatlara görə	3% (min. 4 AZN/ USD/EUR)	5% (min. 6 AZN/ USD/EUR)	1.5% (min. 3.50 AZN/ USD/EUR)
Azərbaycandan xaricdə yerləşən POS-terminallarında aparılan "Cash advance" əməliyyatlarına görə	3% (min. 4 AZN/ USD/EUR)	5% (min. 6 AZN/ USD/EUR)	1.5% (min. 6 AZN/ USD/EUR)
ATM-lərdən Nağd vəsaitlərin çıxarılması üçün gündəlik limit	2,000 AZN/USD/EUR	2,000 AZN/USD/EUR	2,000 AZN/USD/EUR

* Milli valyutada olan debit kartların qalığına illik 3% dərəcəsilə gündəlik faiz hesablanaraq, hər ay müştərinin həmin debit kartına ödənilir (faizin hesablanması üzrə nəzərdə tutulan maksimal məbləğ 10,000.00 (on min) AZN-dir)

** Milli valyutada olan güzəşt müddətli kredit kartların debet qalığına illik 3% dərəcəsilə gündəlik faiz hesablanaraq, hər ay müştərinin həmin kredit kartına ödənilir (faizin hesablanması üzrə nəzərdə tutulan maksimal məbləğ 25,000.00 (iyirmi beş min) AZN-dir)